


Gün var - əsrə bərabər, qələm var - aləmə bənzər

Dünya adəbiyati xazinasına gözəl əsərlər baxış etmiş böyük yazıçı və ictimai xadim Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün türk dünyasının fəxridir.

Heydər Əliyev
Ümummilli liderimiz



Çingiz Aytmatov

Çingiz Aytmatov qırğız xalqının dünya mədəniyyətinə baxış etdiyi dahi yazıçı, müasir dünyanın an qüdratlı söz ustalarındandır. O, həyat həqiqətlərini bütün çı�qanlığı və mürakkəbliyi ilə dərindən dərk edib realizm və romantizm elementlərini birləşdirməklə, qırğız və dünya adəbiyyatını hissediləcək dərəcədə zənginləşdirən əsərlər yazmağa müvəffəq olub. Çingiz Aytmatovun yaradıcılığında ən adı masalə belə, gənaş dəmlədə əks olunan kimi, ümumdünya masalası kimi qoyulur. Buna görə də əsərləri yalnız öz ölkəsində deyil, bütün dünyada maraqla qarşılıqlı.

Onu müasiri olduğu yazıçılardan fərqləndirən əsas xüsusiyyətlərdən biri isə sadə insanların gözü ilə dünyəvi problemləri duymaq, həqiqi qiymət vermek və müəyyən manada insanları narahat edən suallara cavab axtarmaq bacarığıdır. Ç.Aytmatov, eyni zamanda, Orta Asiya türk dövlətlərinin, xüsusilə də Qırğızıstanın otuz ildən artıq azad dünyaya açılan pəncərəsi olub, milli-mənəvi

özünüdərki hər bir xalqın, o cümlədən qırğız xalqının böyük amalı səviyyəsində təqdim edib. Dahi mütəfakkirin sovet dövründə milli mövqeni, yeni insanı və bəşəri problemləri böyük adəbiyyat məqyasında ifadəsi, əsərləri vasitəsilə nəşr etdirərək dünyada yaya bilməsi əsl möcüzə idi.

“ Çingiz Aytmatov sosializm cəmiyyətində yaşayaraq, onun sədlərini aşa bilən böyük adəbiyyat yaratmağın mümkün olduğunu göstərdi. O, bütün dünyada oxşar taleləri yaşayan və galəcək haqqında eyni düşüncədə olan xalqların yazıçısıdır. Əsərləri bu gün də bədi adəbiyyatın ən qiymətli nümunələri kimi oxunur. Bəşəriyyətin inkişaf problemləri – qloballaşma, tərəqqi və tənəzzül məsələləri güclü təfəkkürə malik söz adəminin əsərlərində qızıl xətt kimi keçir. Bu dəyərlər ırs türk xalqları adəbiyyatında professional nəşrin təşəkküllündə ayrıca bir mərhələdir.

Çingiz Aytmatovun ilk böyük yaradıcılıq uğuru, onu istedadlı sanətkar kimi tanıtışdan otuz yaşında ikən qələmə aldığı "Camila" povesti idir. 1958-ci ildə çap olunan əsər insan qəlbindəki saf, ülvi hissələrin qadır gücündən bahs edən əsl məhabbat haqqında dastanıdır. Əsərdə Daniyar obrazı diqqəti cəlb edir. Müharibədə ağır yaralanaraq şıkkast olmuş, arxa cəbhəyə göndərilmiş bu gənc həssas qəlbli, zəhmətin qadırını bilən insandır. Dəmir yolu stansiyasında şıkkət Daniyərin ağır taxıl kisalarını min bir əzabla daşıması onu bir insan kimi oxucunun, həmcinin Cəmilənin gözündə ucaldır. Əsəri oxuyanadı Çingiz Aytmatovun məşhur bir kəlamı yada düşür. "İnsan dünyaya yalnız at kimi islamak üçün deyil, həm də insan kimi yaşamak üçün galır". Əsər çap olundan bir il sonra görkəmli fransız yazarı Lui Aragon "Camila" povestini tərcümə edib, Fransada çapa hazırladı. Elə hamid ildə də "Camila" povesti Azərbaycan dilinə tərcümə olunub yayıldı. Sonradan gənc qırğız nasırının "Qırmızı yaylıqli qovağım



Çingiz Aytmatov Azərbaycan ədəbiyyatının görkəmli simaları - Mirza İbrahimov, Bəxtiyar Vahabzada, Süleyman Rüstəm və Mirvirdi Dilbazi ilə konfransda

mənim" (1961), "İlk müəllim" (1962), "Köşək gözü" (1963), "Ana tarla" (1963), "Əlvida, Gülsarı" (1967) əsərləri də işq üzü gördü. Bu əsərlərin bəzilərində, əsasən, mühəribənin izləri aydın görünür, ənsan taleyiənə tasırı duyulurdu. 1970-ci ildə çap etdirdiyi "Ağ gəmi", "Erkan durnalar", "Danız kənarı ilə qaçan Alabaş" əsərləri 60-ci illər axtarışlarının yeni nümunələri idi. Həmin nümunələr göstərdi ki, müəllif təmiz, şəffaf qəlbin dərinliklərindən gələn hissələri ifadə edən məsələlərə toxunur. Əsərlərdəki türk ruhu hələ o illərdə çox aydın hiss olunurdu.

Böyük sənətkarın adı Ernest Hemingway, Markes, Folker, Soljenitsin, Elis Munro və onlarca başqaları kimi dünyada əsərləri ən çox oxunan yazıçılar sırasında çalılır. Göründüyü kimi, öz xalqının saflığını, paklılığını qoruyan, tarixi, milli dəyərləri, mentaliteti özündə əks etdirən surətlər qalereyası yaratmaq böyük yaradıcılığının xoşbaxlılığıdır. Pafosdan uzaq olan bu əsərlər həyat gerçikliklərini əks etdirir, oxuculara gözəl təsiq etmişlər. Görkəmli ədəbin yaradıcılığında Qırğızistanın tabiatı, qırğız xalqının dünəni və bugünkü həyatı olmuşdur. Əsərləri dünənin 150 dilində 650 dəfə çap edilib. 0, elmİN, pedoqoji və ictimai fikrin, ədəbiyyatın və mədəniyyətin, türk milli-mənəvi dəyərlərinin zirvəsinə yüksəlmış filosofdur.

"Müəllif öz yaradıcılıq qaynaqlarından bəhs edərək deyir: "Hayatım boyu çox adamlarla rastlaşmışam, səhbat etmişəm. Ona görə də əsərlərimdə tanıdığım, xatırladığım bəla adamlara istinad edirəm. Onlar mənim hafizamda həmisiyət yüksək mənəvi prinsiplər və ətahidde xarakterə malik adamlar kimi qalmışdır. Böyük qırğız xalqı mənə yaradıcılıq siğnacığı kimi xidmət eləyir. Bir çox ideyalar, xarakterlər, surətlər həmin adamların həyatından alınmışdır."

Yazıcı ən adı həyat hadisələrini bələ qlobal səviyyəyə qaldırmayı, ona ən yüksək fikir zirvəsindən baxmayı bacaran sənətkardır. Təsvir etdiyi böyük hadisələrin özünü deyil, falsəfəsini, mahiyyətini görür və göstərir. Zəngin və bəşəri yaradıcılığı türkdilli xalqların ortaq mədəni dəyərləri və qədim söz xəzinəsi üzərində ucalan sənət zirvəsi, dünya ədəbiyyatına ulu türk sözünün qiymətli töhfəsidir. Bəli, Aytmatov təkəcə qırğız ədəbiyyatını zirvələrə qaldırmamış, həm də türkdilli ədəbiyyatı şərəfləndirmiş, dünya ədəbiyyatının, bəşəri ideyaların yüksək bədii təcəssümü ilə zənginləşdirmişdir. Onun gənclik illərində yazdığı kiçik, sadadıl povestlərində bədii sonsuzluq və fəlsəfi dərinlik vardır və onlar ənsan həyatının, mədəniyyətin, düşüncənin əbədi problemlərini də düşünməyə rəvac verir.

Millilik bəşəriliyin dahiyanə harmoniyası Çingiz Aytmatov sənətinin özünəməxsusluğunu müəyyənləşdirir. Əbədi ərsində millilik amili ümumtürk ruhundan, qırğız etnik düşüncəsindən doğan və qlobal dünənin hadisəsi səviyyəsində ümumiləşdirilən yüksək və dərin ənsan keyfiyyətlər şəklində təzahür edir. Yaradıcılığında ayrilıqda götürülmüş bir obrəzin və ya xalqın timsalında bütövlükdə bəşər övladı üçün əhəmiyyətli problemlərin ümumiləşdirilməsi kimi məsəliyyətli və şərəfli vəzifə orijinal bədii həllini tapmışdır. Onun ümumdünya tarzlığı modelinin daha bir özünəməxsusluğu da dünənadakı problemlərin qan tokmak, mühəribələrə təkan vermək yolu ilə deyil, mədəniyyəti, ədəbiyyatı ön mövqeyə çəkmək əsasla ilə həllinə hesablanmış dahiyanə çağırışları idi. Yazıcının 20 il əvvəl meydana çıxmış "Mühəribənin yerinə mütləq mədəniyyət gəlməlidir" çağrışı bu gün dünənkəndən də aktual səslənir. Millilik və bəşəriliyin Aytmatov modeli ənsanlıq ədalət, sülh, birlilik vəd edir.

Rejissorlar dünya şöhrəti qələm adəminin bir çox hekaya, povest və romanlarını kinosenariya çevirmişlər. Beləcə, yazıçı dünənda kinodramaturq kimi də şöhrət qazanmışdır. Humanist idealalar, ənsanların təbəti və cəmiyyətə sevgisi həmin əsərlər əsasında çəkilən filmlərin də əsas qayasıdır.

Çingiz "Manas" dəstəsindən doğulan, əsərləri ilə yeni tipi Manas falsəfəsi və müasir ədəbiyyat təfakkürü yaranan böyük mütəfəkkiridir. Yüksək və takərsiz istedadının məhsulu olan bədii əsərləri isə qitələri, ölkələri, xalqları yaxınlaşdırıvə doğmalaşdırıvən böyük sənət körpülleridir. Yazıcının "Gün var əsra bərabər" əsəri ideyəsi və bədii-sənətkarlıq xüsusiyyətləri etibarilə XX əsrin ən möhtəşəm epopeyasıdır. Asiya gerçəkliyi haqqındaki böyük ədəbiyyata örnək olan, milli və bəşəri mövqənin sintezi əsasında yaradılmış əsərləri ilə müəllif geniş mənada Avropanı və ümumiyyətə,

dünyanı təccübələndirməyi və düşündürməyi bacarmışdır. Janrından asılı olmamış yazıçıının bütün əsərlərində roman möhtəşəmliyi var. Çingiz Aytmatov dünəni roman məciyəsində qavrayan və ifadə edən qüdrətli yazıçıdır. Planetimizdə yeni dünya təfakkürünün formalasmasında mühüm rolə olan həmin ideallar daim müasir cəmiyyətin və ənsanlığın yollarına gur işq salır. Çingiz Aytmatov yazıçı kimi, həyatın işqli tərəflərini böyütəyi, eybəcərliyə gözəlliyin, alçaqlığı yüksəkliyin kölgəsi altında göstərməyi bacaran dahidir. Zaman və ənsan haqqında elə tərzədə yazıl ki, təsirində milyonların düşüncəsinin həmrəyliyi yaranır; bəşəri düssündürür, sabaha inamlı baxmağa səsləyir. Qəhrəmanları həyatın sınğından hürərlə, alını-açıq çıxır. Mayası xalq ruhundan tutulmuş, xəmiri xalq müdrikliyi ilə ygörgülü Aytmatov ərsi qırğızların əsrlər boyu öz hafizasında qoruyub saxladı, "Manas" dəstəsi nəsillərə miras olaraq verdiyi vətənpərvərlik, döyüşkənlilik, halallıq, sədaqətlilik ənanələrinin yazılı ədəbiyyatda yeni tipli ifadəsi və bədii təzahürüdür. Dünya ədəbiyyatında böyük hadisə sayılan əsərləri realizmin tükənməz bədii və idrak gücünү nümunəyi etdirir.

Çingiz Aytmatov üçün ədəbiyyatda bir "böyük mövzu" – ənsan mövzusu var. Çingiz Aytmatov belə deyib: "Doğru nədir, nadir yalan? Doğru ənsanlar sevgidir, bu planetdə doğulanların hamisi na xoşbəxtlik və azadlıq arzulamaqdır. Heç bir ideologiya və milli quruluş bunun qədar vacib ola bilmez. Ənsanlar öldüründə, öləndə yox, yalnız sevəndə asl qəhrəman olurlar..." O, əsərlərində bəşəri düşüncənin ideal balansını tapıb, ənsanlıq şərəfli xidmət edib, siyasi şəxsiyyətdən ziyadə ədəbi və mədəni şəxsiyyətini önde tutub. Bəli, qırğız türkərinin mədəniyyətini yenidən ortaya çıxaran böyük ənsan bu torpağın əli qələm tutan Batır Manası olmaqla yanaşı, həm də bütün türk dünəsinin üzünü ağ edən XX əsr klassikidir.

Çingiz Aytmatov dünənda oxşar əsərləri yaşıyan, ənsan, zaman, cəmiyyət və gələcək haqqında eyni düşüncədəki xalqların hamisinin yazıçııdır. Onun qazax dramaturq Muxtar Şaxanova birləşdə yazdığı əsərlər Azərbaycan teatrlarında sahneləşdirilib. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında

2013-cü ildə "Gün var əsra bərabər" romanı əsasında hazırlanmış "Manqurt" tamaşaçılarımızın mədəni hayatında əlamətdər hadisə olmaqla bərabər, həm də milli-mənəvi özüñüdərk proseslərinin dəhə dərinişməsində böyük ədəbin qiymətli ərsindən müxtəlif formalarda istifadə ənənəsinin davamına nümunədir. Həyati və yaradıcılığının elmi şəkildə tədqiqi sahəsində də ölkəmizdə müyyən addımlar atılmışdır.

" Yazıcıının əməyi həmisi layiqincə qiymətləndirilib. 2008-ci ildə Qırğızstan Respublikasında "Çingiz Aytmatov ili" elan olunub. Qırğızistan və Azərbaycan xalqlarının dostluğunə əlaməti kimi fevral ayının 24-dən martın 1-ne kimi Bakıda "Çingiz Aytmatov ili"nə həsr edilmiş rəsmi tədbirlər keçirilib. Həmin tarixlərdə Türk-dilli Dövlətlərin Siyasetinə Dəstək Fondu tərəfindən Ç.Aytmatovun Bakıya səfəri təşkil olunub. Səfər çərçivəsində Prezident İlham Əliyev görkəmli yazısını qəbul edərək yaradıcılığını yüksək dayərləndirib.

Şübhəsiz ki, bu yaddaşalan görüşün bizimcün ən unudulmaz nəticəsi Çingiz Aytmatovun "Dostluq" ordeni ilə təltifatıdır. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Qazaxıstanın Türkistan şəhərində keçirilən 35-ci iclasının yekununda 2018-ci ili "Çingiz Aytmatov ili" elan edib.

Çingiz Aytmatovun içtməli fikirlərə zəngin geniş yaradıcılığın bu gün də öz müsəlşirk ruhunu qoruyub saxlamaqdır. Yaratdığı roman, povest, hekayələri zaman və məkan səhədlərinə aşaraq böyük şöhrət qazanmış, bəşəri sərvətə çevrilmişdir. Əsərləri ənsanlıq xalqları tərəfindən sevilərək oxunur, həmisi oxunacaq da. Bütün bunlarla bərabər, Çingiz Aytmatovun və Azərbaycan mövzusu geniş və sistemli tədqiqatın, ədəbi əlaqələr üzrə qiymətli monografiyanın mövzusu ola bilər. Çingiz Aytmatovun böyük idealları və olmaz əsərləri yeni dünənin inkişafına, ölkələrimiz və xalqlarımız arasındakı dərin bağlılıqların dəha da möhkəmləndirilməsinə şərəflə xidmət edir.

Ruhiyə Məmmədli

